

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

dal t.s.7.

No 99 (1947) 28 may 2019-cu il

(əvvəli ötən sayılarımızda)

Öz-özünə düşünür ki, yəqin arvad qonaq ilə xosunlaşmaq üçün əsnək vasitəsilə ona işarə edir. Bu ara qonaq yenə də əsnəyir. Arvad da əsnəməyə başlayır. Kişiin bu "him-cimə" şək-şübhəsi qalmır. Durub çölə çıxır və arvadını da bayıra çağırır. Onu pəyəyə aparıb öldürür, heç nə olmamış kimi qonağın yanına qayıdır. Bir neçə dəqiqəlik sükütdan sonra qonaq yenə də əsnəyir. Bu vaxt ev sahibidə qeyri-ixtiyari əsnəyir və indi ayılır ki, bəs gecənin yarısıdır, yuxusuzluq onu əldən salır. Kişi səhvini başa düşür və öz-özünə danışmış kimi mızıldanır: "Əsnək-əsnək gətirər heyf sənə pəyədəki"

Hər-hansı bir işdə tez-tələsik səhf qərar çıxardan adamlar üçün bu məsələdən istifadə edirlər.

**Niyə bu tayllılara qaradağlılar "qarabağı" deyirlər?**

Öten çağlarda bir qaradağlı oğlan tez-tez Arazi adlayıb bu üzə çapqına gelərmiş. Dağda-döşdə otlayan yiyəsiz qoyun-quzuları haylayıb aparılmış. Hər dəfə də anası oğlanı danlayıb-beməzdiyərmiş ki, gəl bu daşı etəyindən tök, qayıt bu əməldən. Bir gün səni o tayda öldürəjəklər. Oğlan da anasının öyd-nəsihətini qulaqardına vurub qayıdarmış ki, eşi, o tayda kişi nə gəzir? Yaziq ana da hey özünü dib-dökürmüş ki, bala, kişiyə nə gelib o tayda. Yəqin qabağına çıxanı yoxdur. Oğlan da ta dil əvvirmiyib keçir bu taya. Orda-burda əlinə keçəni qabağına qatıb bir ağır sürü düzəldir. Sürür Xudafərin körpüsünə tərəf ki, haylayıb adlasın o taya. Körpüyə çataçtda gəvrlik kolu yığan bir kişiye ürjhə olur. Kişiini qorxutmaq üçün kuy-kəlek gəlir:

- Ayə, a tösmələk, çıx yoldan, vurdum! Çix ayə, qoyun quzunu urküş-dürme! Baxır ki, gəvrlik yığan onu heç saya salır, heç "beli, bəli" demir. Hirslənib onu yaman-yavız söyür. Kişi ajıqlanıb dikəlir. Qaradağlı oğlan baxır

ki, yerdən sanki bir çınar ujaldı. Belində qara bağı, başında qara böركü elə bil Koroğludu ki, durub. Elə yerindəjə nitqi batır qaradağının. Kişi bir ayağını irəli qoyub, bir ayağını geri qoyub qaradağlı oğlanı atdan salır. Çəkib ağızından yaman-yavız deyən dilini kəsir.

Yığıb-yığmaladığı dana-davarı da elindən alıb payı-piyada yola salır.

Qaradağlı oğlan evlərinə çatar-çatmaz kənd-kəsək tökülüb gəlir. Onu bu hala kim saldığını soruşurlar. Oğlan tez-tez əlini qurşağına aparıb kəkələyə-kəkələyə "qara bağlı, qara bağlı" deyir. Elə o çağdan bəri bu tayllara qaradağlılar "qarabağı" deyirlər.


**Balasını qoruya bilməyən yiyəsinə nə xeyir verəcək?**

Güldəstə arvadın bir toyuğu cüce çıxarı. O, toyuğu balaları ilə birlikdə həyətə buraxır. Bir azdan səsə çölə çıxıb görür ki, qarğa çüçələrdən birini aparıb. Güldəstə qarı bir az həyətdə hərlənib içəri girir. Bu zaman yenidən toyuq-cüce səsi gəlir. Çölə çıxıb görür ki, çüçələrdən birini də qarğa çəpərin başında qabağına qoyub təpəsini deşir. Bu minvalla qarğa bir gündə 5 cüccəsini məhv edir. Güldəstə arvad qalan çüçəleri anaları ilə birlikdə hine salıb ağızını bağlayır və ovçu Musanın yanına gəlir:

- Ay Musa, qarğa mənim çüçələrimin axırına çıxır axı, mən nə edim?

- Ay Güldəstə, da nə edəcəksen ki, get toyuğun başını toxmağın üstünə qoy və balta ilə vurub bədənindən ayır.

- Elə niyə, ay Musa?



- Balasını qoruya bilməyən toyuq yiyəsinə nə xeyir verəcək, ay qız!

**Nə yaxa cırmisan, nə də yaxanı ciriblər**

Bir kişi, bostanını suvarmaq üçün dəhnədən su bağlayıb aparırmış. Onu tanıyanlardan biri deyir:

- Mən bir işə mat qalmışam. Gördüyüñuz bu kişinin altmışa yaxın yaşı var. Amma indiyə kimi o bir adamla üz-üzə gəlməyib. Heç kimlə dalaşmayıb. Odur ki, bu yaşda adam nə bir adamnan yaxalaşıb baş yarib, nə də yaxasını cırırdıb, başını yardımır.

Bunu eşidən kişilərdən biri deyir:

- Mən indi onu cindən-dondan çıxarıram, oyan-buya eləsə, vurub başını da yararam. O, belini götürüb arxın üstünə gəlir və suyu kəsib başqa səmtə döndərir. Özü də durub həmin adamın gelişini gösləyir. Bostanını suvarmaq istəyən kişi sahəyə çatmamış su quruyur. Beli götürüb dəhnəyə qayıdır.

Görür ki, bir adam dəhnəni yarıb suyu dərə aşağı buraxıb. Yaxınlaşıb deyir:

- Salami-əleykim, qardaş, yorulub yorçumayasan. Görürə ki, sənin işin mənimkindən fərzdi. Eybi yoxdur, sən həyatını sula, sonra mən suvararam.

Cığal dam deyir:

- Mənim işim çıxdur. Mən hələ bir həftə həyətimi suvaracağam, sora da yenidən suvaracağam.

Kişi deyir:

- Neynək, qardaş, işin avand olsun. Sən qurtarandan sonra xahiş edirəm suyu biz tərəfə ötürürən.

Cığallıq etmək istəyən kişi öz hərkətlərindən peşman olur. Deyir:

- Qardaş, allah şeytana lənət elesin. Mən səni sınayırdım. Sən ipək kimi adamsan. Elə bu xasiyyətinə görə nə yaxa cırmışan, nə də yaxanı ciriblər.

**Bizi yaddan çıxarma**

Bazdan qoz almaq istəyən müştəri saticıdan qozun qiymətini və keyfiyətini sorur:



Azərbaycan Respublikasının Prezidenti yanında  
Kütüvə İnforsasiya Vasitələrinin İnkışafına  
Dövlət Dəstəyi Fondu



# KIVDF

www.kivdf.gov.az

# Söz sözü çəkər, arşın da bezi

**Yaxud niyə belə deyirik?**

tini soruşur. Satıcı baldan şirin sözler-lə kişini elə alır və onu inandırır ki, qozun keyfiyatınə söz ola bilməz. O, tərəzid qozu cəkerkən söz arası deyir:

Qardaş, evdə görəcəksən ki, aldiğın qoza söz yoxdur. Ancaq qozu yeyərkən bizi yaddan çıxarma!

Müştəri razı halda aldığı qozu torbasına töküür, satıcını əmin edir ki, onu hec vaxt untmayacaq.

Xülasə, kişi qozu evine aparır. Arvad uşaq hərəsi bir az götürüb sindir-maq isteyir. Kişi də birini sindirir. Qozun ləpəsi qabılıqdan çıxmır. Birini sindirir o da eləcə olur. Evin külfəti də ca-lişır qabılıqdan kicik də olsa ləpə qopara bilmir. Onlar dırnaqları ilə də olsa, qozdan yeyə bilmirlər. Kişi dilxol olur və qəflətən saticının sözləri yadına düşür. Arvad deyir:

- Dur bizdən, təbənədən bir şey getir, görek ləpəni qabılıqdan çıxara bile-cəyikmi!?

Satıcı ona nahaqdan demirdi ki, qardaş, bizi yaddan çıxarma.

**Söndü mənim çırığım, yandı sənin çırığın**

Keçən çağlarda bir kişi öz ələngə-alasasını bazara çekib tərifləməyə başlayır:

- Gəlin ha, alın ha, qaçışı Qırat, duruşu Dürat. Minin, sürüünün meydana, qılınç çalın, ad qazanın. İğidə qardaş, yolçuya yoldaş at satıram, gəlin ha!..

Yad yerden gəlmış birisi saticının şirin dilinə allanıb ata yaxın gəlir. Özünü at tanıyan kimi göstərib soruştur:-Dikdə bündəyib, dolayında çashır ki? Satıcı da şirin dilini işə salır:

- Özümün adım Abidi, atının adı

Yabidi, duru bu, duruşu bu, alırsan al, ha budu. Min dolayı, sür yoxuşa, bürəsə mən zamin. Vallah, qardaş, öz çirağımı söndürüb, sənin çirağını yandırıram...

Yad yerden gəlmış yabançı atı alıb, cilovundan yapışb yolların evinə. At da ayağı-ayağına dolaşa-dolaşa birtəher gedib çıxır kişinin qapısına. Kişi yol yorğunu olduğundan ertədən başını atır yerə. Gecə yarısı oyanır. Deyir gedim atı yoxlayım, birdən oğru-əyri məndə köhlən olduğunu duyuq düşüb aradan çıxardar. Kişi çirağı götürüb məhələ gəlir.

Baxır ki, at əbədəyə düşüb. Tez evə qaçıb arvadı oyadır. Arvadla köməkləşib bir təhər atı durğuzurlar. Atı ayaq üstə qoyub evə dönürələr. Kişi gecədən bir az keçmiş yenə durub məhələ gəlir. Baxır ki, at yenə də əbədəyə düşüb. Başlıqlı arvadın ardınca evə qaçı...

Bir gecə, iki gecə, üç gecə. Qərez, hər gecə əli çiraqlı atı yoxlamağa gəlir və hər dəfə də onu əbədəkdə görür. Əlini dizinə vurub deyir:

- O zalimoğlu, öz çirağımı söndürüb, sənin çirağını yandırdım deyəndə elə bunu nəzərdə tuturmuş!..

(ardı gələn sayımızda)

**Toplayanı və çapa hazırlayıdı  
Faiq Şükürbəyli,  
filologiya üzrə fəlsəfə doktoru**

AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜLTÜVƏ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR